



“Xarici dvltlrin yk avtomobillrinin, qoşqulu v yarımqoşqulu avtonqliyyat vasitlrinin yol vergisindən v dvlt rsumundan azad olunması Qaydası”nın tsdiq edilməsi bard

AZRBAYCAN RESPUBLİKASI NAZİRLR KABİNETİNİN QRARI

“Azrbaycan Respublikasının Vergi Mcllsində dyişiklik edilməsi haqqında” Azrbaycan Respublikasının 2016-cı il 17 may tarixli 256-VQD nmrli Qanununun ttbiqi v “Azrbaycan Respublikası Vergi Mcllsinin tsdiq edilməsi, qvvy minməsi v bununla baėlı hquqi tnzimlm msllri haqqında” Azrbaycan Respublikası Qanununun v bu qanunla tsdiq edilmiş Azrbaycan Respublikası Vergi Mcllsinin ttbiq edilməsi bard” Azrbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nmrli Frmanında dyişiklik edilməsi haqqında” Azrbaycan Respublikası Prezidentinin [2016-cı il 26 may tarixli 921 nmrli](#) Frmanının v “Dvlt rsumu haqqında” Azrbaycan Respublikasının Qanununda dyişiklik edilməsi bard” Azrbaycan Respublikasının 2016-cı il 17 may tarixli 257-VQD nmrli Qanununun ttbiqi v “Dvlt rsumu haqqında” Azrbaycan Respublikası Qanununun ttbiq edilməsi bard” Azrbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nmrli Frmanında dyişiklik edilməsi haqqında” Azrbaycan Respublikası Prezidentinin [2016-cı il 26 may tarixli 922 nmrli](#) Frmanının 1.2-ci bndlrinin icrasını tmin etmək mqsdi il Azrbaycan Respublikasının Nazirlr Kabineti **qrara alır:**

1. “Xarici dvltlrin yk avtomobillrinin, qoşqulu v yarımqoşqulu avtonqliyyat vasitlrinin yol vergisindən v dvlt rsumundan azad olunması Qaydası” tsdiq edilsin (lav olunur).

2. Bu qrar 2016-cı il iyun ayının 1-dn etibarn ttbiq edilir v 3 () il mddtində qvvddir.

Azrbaycan Respublikasının Baş naziri Artur Rasi-zad

Bakı şhri, 15 iyul 2016-cı il
№ 275

Xarici dövlətlərin yük avtomobillərinin, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin yol vergisindən və dövlət rüsumundan azad olunması

QAYDASI

1. Ümumi müddəalar

1.1. Bu Qayda Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 212.6-cı maddəsinə və "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinə əsasən hazırlanmışdır və xarici dövlətlərin yük avtomobillərinin, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin yol vergisindən və Azərbaycan Respublikasının ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün nəzərdə tutulmuş dövlət rüsumundan azad olunması ilə əlaqədar münasibətləri tənzimləyir.

1.2. Xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri aşağıdakı hallarda yol vergisindən və dövlət rüsumundan azaddır:

1.2.1. dəmir yolu ilə nəql edilən yüklər Azərbaycan Respublikası ərazisindəki bu Qaydanın 2.2.1-ci və 2.2.2-ci yarımbəndlərində göstərilən son dəmir yolu stansiyasında xarici dövlətlərin yük avtomobillərinə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə aşırılaq ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə digər dövlətə daşındıqda;

1.2.2. xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri ilə yüklər digər dövlətin ərazisindən Azərbaycan Respublikası ərazisindəki bu Qaydanın 2.2.3-cü və 2.2.4-cü yarımbəndlərində göstərilən ilk dəmir yolu stansiyasına ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə daşındıqda.

1.3. Xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri (bundan sonra - avtonəqliyyat vasitələri) bu Qaydanın 2.2.1-2.2.5-ci yarımbəndlərində göstərilən daşımalara uyğun olaraq gömrük ərazisinə yüklə və ya yüksüz daxil olur.

1.4. Bu Qaydanın 2.2.1-2.2.5-ci yarımbəndlərində göstərilən daşımalara uyğun olaraq, avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən yüksüz keçərkən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq bəyan edilir.

1.5. Bu Qaydanın 2.2.1-2.2.5-ci yarımbəndlərində göstərilən daşımalara uyğun olaraq, avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən yüklə keçərkən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq, daşdığı yüklə eyni vaxtda bəyan edilir.

2. Bu Qaydanın tətbiq dairəsi

2.1. Bu Qayda Azərbaycan Respublikası ərazisində dəmir yolu ilə nəql edilən yüklərin Azərbaycan Respublikasının vahid gömrük ərazisindən (bundan sonra - gömrük ərazisi) Türkiyə Respublikasına və ya İran İslam Respublikasına, habelə Türkiyə Respublikasından və ya İran İslam Respublikasından gömrük ərazisinə daşınan yüklərin Azərbaycan Respublikasının ərazisində dəmir yolu ilə nəqlinə davam etdirilməsi məqsədi ilə gömrük ərazisinə daxil olan və bu ərazini tərk edən xarici dövlətlərin yük avtomobillərinə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə şamil edilir.

2.2. Avtonəqliyyat vasitələri aşağıda qeyd edilən daşımaları həyata keçirdikdə, yol vergisindən və dövlət rüsumundan azad olunur:

2.2.1. Azərbaycan Respublikasının ərazisində dəmir yolu ilə nəql edilən yük son dəmir yolu stansiyası hesab edilən Astara dəmir yolu stansiyasında avtonəqliyyat vasitəsinə aşırılaq İran İslam Respublikasına və ya onun ərazisindən keçməklə üçüncü dövlətə daşındıqda;

2.2.2. Naxçıvan Muxtar Respublikasının ərazisində dəmir yolu ilə nəql edilən yük son dəmir yolu stansiyası hesab edilən Şərur dəmir yolu stansiyasında avtonəqliyyat vasitəsinə aşırılaq Türkiyə Respublikasına və ya onun ərazisindən keçməklə üçüncü dövlətə daşındıqda;

2.2.3. İran İslam Respublikasının ərazisindən avtonəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan yük ilk dəmir yolu stansiyası hesab edilən Astara dəmir yolu stansiyasında vaqona (vaqonlara) aşırılaq dəmir yolu ilə nəql edildikdə;

2.2.4. Türkiyə Respublikasından avtonəqliyyat vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının ərazisinə daxil olan yük ilk dəmir yolu stansiyası hesab edilən Şərur dəmir yolu stansiyasında vaqona (vaqonlara) aşırılaq dəmir yolu ilə nəql edildikdə;

2.2.5. avtonəqliyyat vasitəsi Türkiyə Respublikasından və ya İran İslam Respublikasından gömrük ərazisinə yüklə daxil olaraq, həmin yükü ilk dəmir yolu stansiyasında aşırılaqdan sonra, həmin dəmir yolu stansiyasından digər yükü müvafiq olaraq Türkiyə Respublikası və ya İran İslam Respublikası istiqamətində geri daşındıqda.

3. Yük haqqında bildiriş

3.1. Yük sahibi və ya müvafiq səlahiyyət əsasında yük sahibi adından çıxış edən digər hüquqi və fiziki şəxslər (bundan sonra - bəyannaməçi) Azərbaycan Respublikasının gömrük sərhədindən keçərkən, avtonəqliyyat vasitələrinin yüklə və ya yüksüz yola düşməsindən asılı olaraq, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq avtonəqliyyat vasitələrini və yükü bəyan edir və onlar barədə digər vəzifələri yerinə yetirir.

3.2. Bəyannaməçi bu Qaydanın 3.1-ci bəndində göstərilənlərdən əlavə, müvafiq gömrük orqanına bu Qaydanın 1 və 2 nömrəli əlavələri ilə müəyyən olunmuş formada "Yük haqqında bildiriş"i (bundan sonra - bildiriş) təqdim edir.

3.3. Bildiriş kağız üzərində yazılı formada və ya elektron formada təqdim edilə bilər.

3.4. Bildiriş kağız üzərində yazılı formada təqdim edildikdə, üç nüsxədə tərtib edilir. Bildirişin bir nüsxəsi müvafiq gömrük orqanında, digər iki nüsxəsi isə bəyannaməçidə qalır. Bildiriş elektron formada Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 164 nömrəli qərarı ilə təsdiq edilmiş "Gömrük orqanlarının elektron məlumat sistemindən istifadə Qaydaları"na uyğun olaraq tərtib edilir.

3.5. Avtonəqliyyat vasitəsi Astara və ya Şərur dəmir yolu stansiyasına daxil olduqda, bəyannaməçi bildirişin bir nüsxəsini "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin müvafiq qurumuna (bundan sonra - daşıyıcı) təqdim etməlidir.

3.6. Kağız üzərində yazılı formada təqdim olunan bildiriş bəyannaməçi tərəfindən imzalanmalı, hüquqi şəxs olan bəyannaməçi tərəfindən isə həmçinin möhürlə təsdiq edilməlidir. Elektron formada təqdim edilən bildirişdə elektron imza və ya bəyannaməçinin eyniləşdirilməsinə imkan verən digər vasitələr olmalıdır.

3.7. Bildiriş gömrük orqanına avtonəqliyyat vasitələrinin və (və ya) yükün bəyan edildiyi vaxt verilməlidir. Gömrük orqanı Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə əsasən bəyannaməçinin təqdim etdiyi sənəd və məlumatlarda aradan qaldırılması mümkün olmayan çatışmazlıqlar aşkar etdiyi halda, bildirişin qəbul edilməsindən imtina edir.

3.8. Bildirişin Azərbaycan və ingilis dillərində formaları Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin rəsmi internet sahifəsində yerləşdirilməlidir və bəyannaməçinin həmin sahifədən bildirişi ödənişsiz qaydada əldə etmək imkanı olmalıdır.

4. İlk dəmir yolu stansiyasına yola düşən avtonəqliyyat vasitələri

4.1. İran İslam Respublikasının və ya Türkiyə Respublikasının ərazisindən avtonəqliyyat vasitəsi ilə müvafiq olaraq Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının ərazisinə daxil olan yük ilk dəmir yolu stansiyası hesab edilən Astara və ya Şərur dəmir yolu stansiyasında vaqona (vaqonlara) aşırılaraq dəmir yolu ilə nəql edildikdə, bəyannaməçi bu Qaydanın 3-cü hissəsinin tələbləri nəzərə alınmaqla, bu Qaydanın 1 nömrəli əlavəsində müəyyən edilmiş formada bildirişi və "Nəqliyyat haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq daşıyıcı ilə bağlanmış müqaviləni gömrük orqanlarına təqdim etməlidir.

4.2. Avtonəqliyyat vasitəsi Türkiyə Respublikasından və ya İran İslam Respublikasından gömrük ərazisinə yüklə daxil olaraq, həmin yükü ilk dəmir yolu stansiyasında aşırıqdan sonra, həmin dəmir yolu stansiyasından digər yükü müvafiq olaraq Türkiyə Respublikası və ya İran İslam Respublikası istiqamətində geri daşıdıqda, bəyannaməçi bu Qaydanın 3-cü hissəsinin tələbləri nəzərə alınmaqla, bu Qaydanın 1 və 2 nömrəli əlavələrində müəyyən edilmiş formalarda bildirişi və müvafiq müqaviləni gömrük orqanlarına təqdim etməlidir.

4.3. Avtonəqliyyat vasitəsi gömrük ərazisini tərk edərkən, bəyannaməçi müvafiq gömrük orqanına bu Qaydanın 3 nömrəli əlavəsi ilə müəyyən olunmuş formada təsdiq edilmiş təhvil-təslim aktını təqdim etməlidir.

5. Son dəmir yolu stansiyasına yola düşən avtonəqliyyat vasitələri

Azərbaycan Respublikasının və ya Naxçıvan Muxtar Respublikasının ərazisində dəmir yolu ilə nəql edilən yük son dəmir yolu stansiyası hesab edilən Astara və ya Şərur dəmir yolu stansiyasında avtonəqliyyat vasitəsinə aşırılaraq İran İslam Respublikasına və ya Türkiyə Respublikasına və ya onların ərazisindən keçməklə üçüncü dövlətə daşındıqda, bəyannaməçi bu Qaydanın 3-cü hissəsinin tələbləri nəzərə alınmaqla, bu Qaydanın 2 nömrəli əlavəsində müəyyən edilmiş formada bildirişi, 3 nömrəli əlavəsində müəyyən olunmuş formada təsdiq edilmiş təhvil-təslim aktını və "Nəqliyyat haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq daşıyıcı ilə bağlanmış müqaviləni yük gömrük ərazisindən çıxarırlarkən gömrük orqanlarına təqdim etməlidir.

6. Dəmir yolu stansiyalarında zəruri əməliyyatlar

6.0. Daşıyıcının tələbi ilə Astara və ya Şərur dəmir yolu stansiyasına yükü gətirən bəyannaməçi tərəfindən yük barədə aşağıdakı zəruri əməliyyatlar yerinə yetirilir:

6.0.1. dəmir yolu ilə nəql edilən və ya avtonəqliyyat vasitəsi ilə gətirilmiş yük çəkilir və ya onun kəmiyyət ölçüsü başqa qaydada müəyyən edilir;

6.0.2. dəmir yolu ilə nəql edilən yük avtonəqliyyat vasitəsinə aşırılır və ya avtonəqliyyat vasitəsinə aşırılmamışdan əvvəl vaqonlardan boşaldılır;

6.0.3. avtonəqliyyat vasitəsi ilə gətirilmiş yük dəmir yolu ilə nəql edilməsi üçün vaqonlara aşırılır və ya vaqonlara aşırılmamışdan əvvəl avtonəqliyyat vasitəsindən boşaldılır;

6.0.4. avtonəqliyyat vasitəsi ilə gətirilmiş yük dəmir yolu ilə nəql edilməsi üçün vaqonlara aşırılır və eyni zamanda dəmir yolu ilə nəql edilən digər yük geri müvafiq olaraq Türkiyə Respublikası və ya İran İslam Respublikası istiqamətində daşınması üçün həmin avtonəqliyyat vasitəsinə aşırılır, habelə vaqonlara və ya avtonəqliyyat vasitəsinə aşırılmamışdan əvvəl boşaldılır;

6.0.5. avtonəqliyyat vasitəsi ilə gətirilmiş yük dəmir yolu ilə nəql edilməsi üçün qablaşdırılır və ya yenidən qablaşdırılır.

7. Təhvil-təslim aktı

7.1. Bu Qaydanın 6-cı hissəsində göstərilən zəruri əməliyyatların aparılması bu Qaydanın 3 nömrəli əlavəsində müəyyən edilmiş formada daşıyıcı tərəfindən bəyannaməçiyə təqdim edilən müvafiq təhvil-təslim aktı ilə həyata keçirilir.

7.2. Təhvil-təslim aktı ciddi hesabat blanklarında tərtib edilir və daşıyıcının səlahiyyətli şəxsi və bəyannaməçi tərəfindən imzalanır, həmçinin daşıyıcı tərəfindən möhürlənir.

7.3. Təhvil-təslim aktı 3 (üç) nüsxədə tərtib edilir, nüsxələrdən biri daşıyıcıda, digər ikisi isə bəyannaməçidə qalır. Bəyannaməçi və daşıyıcı tərəfindən təhvil-təslim aktı bu Qaydanın 7.2-ci bəndinə uyğun olaraq təsdiq edildikdən sonra, qeyd edilən nüsxələrdən biri müvafiq gömrük orqanına təqdim edilir.

7.4. Daşıyıcı bu Qaydanın 3 nömrəli əlavəsində müəyyən edilmiş formada bu Qaydanın 7.2-ci bəndinə uyğun olaraq bəyannaməçi və daşıyıcı tərəfindən təsdiq edilmiş müvafiq təhvil-təslim aktını təsdiq edildikdən dərhal sonra gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemində daxil edilməsi üçün müvafiq gömrük orqanına göndərməlidir.

8. Yekun müddəalar

8.1. Avtonəqliyyat vasitəsi gömrük ərazisinə daxil olarkən, müvafiq gömrük orqanı bəyannaməçinin təqdim etdiyi sənədlərdə göstərilən məlumatları, eləcə də bildirişi və bildirişdə göstərilən məlumatları gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemində daxil edir.

8.2. Avtonəqliyyat vasitəsi gömrük ərazisini tərk edərkən, müvafiq gömrük orqanı təhvil-təslim aktında qeyd edilən məlumatların gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sistemində öz əksini tapan məlumatlara, habelə bildirişə uyğunluğunu yoxlayır. Təqdim edilmiş sənədlərdə və məlumatlarda çatışmazlıq və ya ziddiyyət aşkar edilmədikdə, avtonəqliyyat vasitəsinin gömrük ərazisini tərk etməsinə icazə verilir.

8.3. Bəyannaməçi avtonəqliyyat vasitəsi gömrük ərazisinə daxil olarkən müvafiq gömrük orqanına təqdim edilən bildirişdə üzərinə götürdüyü öhdəliyə uyğun hərəkət etməlidir və bildirişdə qeyd edilən öhdəlikdən kənar və ya həmin öhdəliklə ziddiyyət təşkil edən hərəkətlərə yol verməməlidir.

8.4. Bəyannaməçi bildirişdə qeyd edilən öhdəliyin pozulmasına görə qanunda nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır.

Qeyd. Bu Qaydada dəyişikliklər Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırıldıqdan sonra edilə bilər.

"Xarici dövlətlərin yük avtomobillərinin, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin yol vergisindən və dövlət rüsumundan azad olunması Qaydası"na
1 nömrəli əlavə

Yük haqqında bildiriş

(Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və vaqonlara aşırılan yük haqqında)

Mən, _____ (fiziki şəxs olduqda - adı, soyadı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; hüquqi şəxs olduqda - adı, təşkilatı hüquqi forması, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi)
gömrük dəyəri _____ və netto çəkisi _____ kq olan yükü (markası, nömrəsi, bağlamaların sayı, qablaşdırma üsulu, adı, statistik nömrəsi, brutto çəkisi (kq), həcmi (kubmetr) barədə məlumatlar göstərilməklə)
_____ markalı, _____ seriyalı, _____ nömrəli yük avtomobilinin və
_____ markalı, _____ seriyalı, _____ nömrəli qoşqu 1, _____ markalı, _____ seriyalı, _____ nömrəli qoşqu 2, _____ markalı, _____ seriyalı, _____ nömrəli qoşqu 3 ilə

Azərbaycan Respublikasının gömrük ərazisində _____ dəmir yolu stansiyasına daşımaq və orada vaqona (vaqonlara) aşırmaq üçün gətirdiyimi bəyan edirəm.

Azərbaycan Respublikasının gömrük ərazisində "Yük haqqında bildiriş"də əks etdirilmiş daşımaya uyğun olaraq müvafiq əməliyyatları həyata keçirəcəyim və həmin daşımadan kənar və ya həmin daşıma ilə ziddiyyət təşkil edən heç bir hərəkətə yol verməyəcəyim barədə öhdəlik götürürəm.

Üç nüsxədə tərtib edilmiş "Yük haqqında bildiriş"in bir nüsxəsi müvafiq gömrük orqanında saxlanılır, bir nüsxəsi daşıyıcıya verilməklə, digər iki nüsxəsi isə bu bildirişi imzalayan bəyannaməçiyə verilir.

(bəyannaməçi fiziki şəxs olduqda - adı, soyadı, atasının adı, imzası; hüquqi şəxs olduqda, onun möhürü, səlahiyyətli nümayəndəsinin adı, soyadı, imzası)

" _____ " _____ 20 ____ il

(gömrük orqanının məsul şəxsinin soyadı, adı, atasının adı, vəzifəsi, imzası)

" _____ " _____ 20 ____ il

"Xarici dövlətlərin yük avtomobillərinin, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin yol vergisindən və dövlət rüsumundan azad olunması Qaydası"na
2 nömrəli əlavə

Yük haqqında bildiriş

(Azərbaycan Respublikasının gömrük ərazisindən aparılan yük haqqında)

Mən, _____ (fiziki şəxs olduqda - adı, soyadı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; hüquqi şəxs olduqda - adı, təşkilatı hüquqi forması, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) _____ markalı, _____ seriyalı, _____ nömrəli yük avtomobilinin və _____ markalı, _____ seriyalı, _____ nömrəli qoşqu 1, _____ markalı, _____ seriyalı, _____ nömrəli qoşqu 2, _____ markalı, _____ seriyalı, _____ nömrəli qoşqu 3 ilə

gömrük dəyəri _____ və netto çəkisi _____ kq olan, _____ nömrəli dəmir yolu qaiməsi ilə, _____ vaqonda gətirilmiş yükü (markası, nömrəsi, bağlamaların sayı, qablaşdırma üsulu, adı, statistik nömrəsi, brutto çəkisi (kq), həcmi (kubmetr) barədə məlumatlar göstərilməklə)

_____ dəmir yolu stansiyasında qeyd edilmiş avtonəqliyyat vasitəsinə (vasitələrinə) aşıraraq, Azərbaycan Respublikasının gömrük ərazisindən aparacağımı bəyan edirəm.

Azərbaycan Respublikasının gömrük ərazisində "Yük haqqında bildiriş"də əks etdirilmiş daşımaya uyğun olaraq müvafiq əməliyyatları həyata keçirəcəyim və həmin daşımadan kənar və ya həmin daşıma ilə ziddiyyət təşkil edən heç bir hərəkətə yol verməyəcəyim barədə öhdəlik götürürəm.

Üç nüsxədə tərtib edilmiş "Yük haqqında bildiriş"in bir nüsxəsi müvafiq gömrük orqanında saxlanılır, bir nüsxəsi daşıyıcıya verilməklə, digər iki nüsxəsi isə bu bildirişi imzalayan bəyannaməçiyə verilir.

(bəyannaməçi fiziki şəxs olduqda - adı, soyadı, atasının adı, imzası; hüquqi şəxs olduqda, onun möhürü, səlahiyyətli nümayəndəsinin adı, soyadı, imzası)

(gömrük orqanının məsul şəxsinin soyadı, adı, atasının adı, vəzifəsi, imzası)

" _____ " _____ 20 ____ il

" _____ " _____ 20 ____ il

"Xarici dövlətlərin yük avtomobillərinin, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin yol vergisindən və dövlət rüsumundan azad olunması Qaydası"na

3 nömrəli əlavə

TƏHVİL-TƏSLİM AKTI

1. Yükgöndərən

Seriya və nömrələr mətbəə tərəfindən həkk edilir

"_____" _____ il

2. Daşıyıcı

3. Yükalan

4. Malların göndərildiyi yer

5. Daşıyıcının qeydləri

6. Malların çatdırılmalı olduğu yer

7. Qoşulmuş sənədlər (məs: bəyannaməçi ilə yükgöndərən və ya yükalan eyni şəxs deyildirsə və ya bəyannaməçi hüquqi şəxsdirsə, yükgöndərən və ya yükalanın etibarnaməsinin tarixi və qüvvədəolma müddəti)

8. Yükün

9.

10.

11.

12. Statistik

13.

14.

markası

Bağlamaların

Qablaşdırılma

Yükün

nömrəsi

Brutto

Həcmi

və

sayı

üsulu

adı

çəkisi

(kub-

nömrəsi

(kq)

metr)

15. Malların yükalanına/daşıyıcıya təslim edildiyi yer və tarix

16. Yükgöndərən və ya yükalanın avtonəqliyyat vasitəsinin (vasitələrinin) markası, dövlət qeydiyyat nişanının seriyası və nömrəsi

17. TƏHVİLVERƏN:

18. TƏHVİLALAN:

Daşıyıcının vəzifəli şəxsi:

Daşıyıcının vəzifəli şəxsi: _____

(adı, soyadı, atasının adı və tutduğu vəzifə)

(adı, soyadı, atasının adı və tutduğu vəzifə)

Yükgöndərən və ya yükgöndərən səlahiyyətli nümayəndəsi:

Yükalan və ya yükalanın səlahiyyətli nümayəndəsi:

_____ (adı, soyadı və atasının adı)

_____ (adı, soyadı və atasının adı)

M.Y. (yalnız daşıyıcının möhürü vurulmalıdır)

19. Daşıyıcının vəzifəli şəxsi:

M.Y. (yalnız daşıyıcının möhürü vurulmalıdır)

20. Daşıyıcının vəzifəli şəxsi: _____ (imza və tarix)

_____ (imza və tarix)

Yükgöndərən:

Yükalan:

_____ (imza və tarix)

_____ (imza və tarix)

